



Azərbaycan dünyaya  
günəş kimi doğacaq.  
*Heydər ƏLİYEV*

*Xalqın sözü haqq sözüdür*

# LERİK



№ 05-06 (6007-6008)

20 fevral 2020-ci il

Qəzet 1937-ci ildən çıxır

Qiyməti 40 qəpik



*2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir. Azərbaycan sabitlik şəraitində yaşamışdır.*

## Ötən il Prezident 452 fərman, 880 sərəncam imzalayıb

2019-cu ildə aparılan islahatların böyük bir qismi idarəetmə strukturlarının təkmilləşdirilməsi ilə əlaqədar olub, bununla bağlı dövlət başçısının hələ ilin əvvəlində imzaladığı "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmil-

ləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 17 yanvar tarixli Fərmanından sonra il ərzində 30-dan artıq fərman və sərəncam verilib. Bu fikirlər Prezident Administrasiyasının Vətəndaşların Müraçitələri ilə İş Şöbəsinin müdiri Süleyman İsmayilovun məqaləsində yer alıb.

Qeyd olunub ki, ötən il Azərbaycan Prezidentinin imzaladığı 308 qanun, 452 fərman, 880 sərəncamın bir çoxu dövlət quruculuğu, sosial-iqtisadi sahədə idarəetmə və s. məsələlər barəsində olub. Bütün bunlar cəmiyyətdə böyük rəğbətə qarşılanıb.

## Lerik şəhərində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi



Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağirov Lerik şəhərində vətəndaşlarla səyyar görüş-qəbul keçirdi.

Rayon icra hakimiyyətinin başçısı cənab Prezident tərəfindən qəbul edilən Dövlət Proqramlarının uğurlu icrasından, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan və Lerik şəhərində aparılan abadlıq quruculuq işləri barədə ətraflı məlumat verdi.

Görüş-qəbulda vətəndaşlar tərəfin-

dən əsasən məhəllə yollarının asfaltlaşdırılması, küçələrin işıqlandırılması, yağış sularının axıdılmasından ötrü küveytlərin qurulması, istinad divarlarının tikilməsi, torpaq sahəsinin verilməsi və digər problemlərin həllinə köməklik göstərilməsi xahiş etdilər.

Rayon icra hakimiyyəti başçısı səyyar görüş-qəbulda vətəndaşlar tərəfindən verilən təklif və qaldırılan problemlərin əksəriyyətinin 2020-ci ildə həll ediləcəyini bildirdi. Müəyyən vaxt tələb edən problemlərin həll edilməsi üçün aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Ay ərzində Piran kəndində də səyyar görüş-qəbul keçirilmişdir.



## Ordu xalqın dayacağıdır

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının səkkizinci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəhbərləri, Qarabağ müharibəsi veteranları, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Öncə tədbir iştirakçıları Heydər Əliyev meydanında ulu öndərin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzdülər.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının səkkizinci ildönümü münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, 2011-ci il dekabrın 23-də "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il fevralın 13-də həmin Qanunun tətbiqi haqqında imzaladığı Fərmanla vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırış, ehtiyatda xidmətkeçməsi və digər müvafiq sahələrdə dövlət siyasətini və tənظیمməsinə həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı.

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti öz işini digər

yerli özünüidareetmə orqanları qarşısında konkret vəzifələr müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında ildə dörd dəfə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışı rayonumuzda da uğurla həyata keçirilir. Bir neçə çağırışının müxtəlif xarici ölkələrdə yaşaması ilə bağlı onların çağırış komissiyasından keçməməsi halları

lahli Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində bu gün ordumuza göstərilən diqqət sayəsində Silahlı Qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası, o cümlədən təyyarə, helikopter və artilleriya sistemlərinin keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfərlə qabaqlayır.



istisna olmaqla, rayonda hərbi xidmətə çağırışdan yayınan çağırışçılar, demək olar ki, yoxdur. Her dəfə bu sahədə tapşırığın yerinə yetirilməsi faizi yüksək olur. Yerli icra orqanları da bu işdə öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirirlər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi Arif Həsənov Dövlət Xidmətinin yaradılmasının səkkizinci ildönümünə həsr edilmiş tədbirdə məruzə ilə çıxış edərək bildirdi ki, bu gün müstəqil Azərbaycanın Milli Ordu quruculuğu prosesi ölkə siyasətinin prioritetlərindəndir və bu istiqamətdə

Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veyşel Məlikov, ağsaqqallar adından Qəhrəman Əliyev və Möhkəm Əliyev, rayon gənclər və idman idarəsinin rəisi Natiq İsaqov, rayon məhkəməsinin sədri Atabəy Kiçibəyov çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin əməkdaşlarını Dövlət Xidmətinin yaradılmasının səkkizinci ildönümü münasibətilə təbrik etdilər, onlara xidməti fəaliyyətlərində uğurlar arzuladılar. Çıxış edənler son illər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatlardan, ŞHXÇDX-in ordu quruculuğundakı rolundan, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin artırılması, ilkin hərbi biliklərə yiyələnməsi istiqamətində aidiyyəti dövlət orqanları, idarə, müəssisə və təşkilatlarla birgə iş aparılır, hərbiçilərlə gənclərin görüşlərinin keçirilməsi təmin edilir.

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin xidmətdə fərfələnen əməkdaşlarına Xidmət rəisinin əmrini əsasında təşəkkür elan olundu, fəxri fərmanlar təqdim edildi.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov yekun sözü ilə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğal altında olan ərazilərinin azad edilməsi istiqamətindəki gərgin və səmərəli fəaliyyəti öz bəhrəsini verməkdədir. Bu gün ölkəmizdə ordu quruculuğu prosesi uğurla davam etdirilir və Azərbaycanın Milli Ordusu qarşısında duran bütün vəzifələri həll etməyə qadir bir orduudur.

Prezident İlham Əliyevin bu cür qətiyyətli addımları, yüksək döyüş hazırlığı ilə seçilən Silahlı Qüvvələrimizin qələbəsi xalqımızda ruh yüksəkliyini daha da artırmışdır. Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində qısa zaman ərzində



aidiyyəti dövlət orqanları ilə qarşılıqlı fəaliyyət şəklində qurmuşdur. Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiyaya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, cəmiyyətin və dövlətin hüquq və mənafələrinin hərbi və siyasi, habelə digər təhdidlərdən qorunmasına yönəlmis hərbi təhlükəsizlik sistemində Silahlı Qüvvələrin şəxsi heyətlə kompleksləşdirilməsi tədbirləri də mühüm yer tutur. Son illərdə Silahlı Qüvvələrin şəxsi heyətlə kompleksləşdirilməsi məqsədilə vətəndaşların həqiqi hərbi xidmətə çağırışının keçirilməsi məsələlərini həll etməyə yönəlmis qanunvericilik aktları daha da təkmilləşdirilmiş, bu sahədə dövlət və

işlər uğurla davam etdirilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı ilə davam etdirilən hərbi quruculuğu artıq yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Ordusu istənilən an düşməne sarsıdıcı zərbə vurmaq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Ordumuzda ruh yüksəkliyi və vətənpərvərlik hissləri olduqca yüksəkdir. 2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin may ayında keçirilmiş Günüət eməliyyəti bütün bunlara sübutdur. Azərbaycan Ordusu artıq dünya miqyasında güclü ordular sırasındadır. Prezident, Si-

## Ötən ay ümumi daxili məhsul istehsalı artıb

Yanvarda ölkədə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri 6 milyard 520,2 milyon manat təşkil edib və əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 4,9 faiz artıb, neft-qaz sektorunda isə 0,7 faiz azalıb. ÜDM istehsalının 44,2 faizi sənayə, 9,9 faizi ticarət; neqliyyat vasitələrinin təmiri, 6,9 faizi neqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və baliqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 1,9 faizi digər sahələrin payına düşüb, məhsul və idxala xalis vergilər ÜDM-in 8 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 655,3 manata bərabər olub.



# Lerik rayon sakinləri yüksək fəallıq göstərdilər



**Fevralın 9-da Azərbaycanda daha bir tarixi hadisə yaşandı - VI çağırış Milli Məclis seçkilər keçirildi. Seçkilər böyük ruh yüksəkliyi ilə azad, şəffaf, demokratik şəraitdə keçirildi. Xalqımız sağlam, xoşbəxt gələcəyə, bolluğa, firavanlığa gedən yolu Milli Məclisin yenilənməsində, gəncləşməsində, intellektual səviyyəsi yüksək olan vətənpərvər kadrların ölkənin idarə edilməsində cəlb olunmasında görünür. Azərbaycan demokratik, azad və ədalətli seçki keçirilməyə qadir olduğunu bir daha təsdiqlədi.**

Bu mühüm siyasi kampaniya bütün parametrləri ilə respublikamızın tarixinə demokratik və şəffaf seçkilərdən biri kimi yazıldı. Səhifədə dərc etdiyimiz yazılarda Lerik rayonunun müxtəlif kəndlərində seçki kampaniyasının gediş barədə məlumatlarla oxucularımızı tanış edirik.

diler ki, firavan həyata, daha gözəl günlərə, əmin-amanlığa səs verdik. Prezident İlham Əliyev islahatçı bir dövlət rəhbəri kimi



Azərbaycanın hər sahədə yenilənməsi, idarəetmənin daha da güclənməsi, qanunverici orqanın yeni düşünçə əsasında formalaşması namına mühüm addımlar atır. Biz də bunun tərəfdarı olduğumuzu göstərmək üçün seçkilərdə yaxından iştirak etdik.

## Lerik şəhər 1 saylı seçki məntəqəsində

Şəhər qarlı olsa da, Lerik şəhərində gediş-gəliş başlamışdı. Adamlar ikibir-üçbir seçki məntəqələrinə doğru axışdılar. Onlar şən əhval-ruhiyədə, möhkəm iradədə idilər. Onlar seçkilərin azad, ədalətli, şəffaf və demokratik keçirilməsi üçün öz konstitusion hüquqlarından istifadə etmək, iradələrini ifadə etmək üçün seçki məntəqələrinə gəlir, ən layiqli namizədə səs verirdilər.

Lerik şəhər 1 saylı seçki məntəqəsində seçki fəallığı yüksək idi. Burada 1289 nəfər səs verməli idi. Məntəqə seçki komissiyasının sədri Bəylər Salımanov verdiyi məlumatla görə mandat uğrunda 15 namizəd mübarizə aparır. Lerikin tarixində ilk dəfədir ki, bu qədər namizəd mübarizəyə qoşulub. Yaradılmış şəraitdən hamı razılıq edir. 11 kabinə və digər elektron avadanlıqlar seçkilərin istifadəsinə verilib. Bir veb-kamera seçkinin gedişini izləyir. 22 nəfər müşahidəçi var ki, bunun da 8 nəfəri YAP-ın nümayəndəsidir. Onlar heç bir qanun pozuntusu müşahidə etməyiblər. Exit-pol və beynəlxalq müşahidəçilər də var.

Seçicilərin üz-gözdən fərəh hissi duyulur. Veteran müəllim Musa Bədəlov,

## Lerik şəhər 2 saylı seçki məntəqəsində

Lerik şəhərindəki 2 saylı seçki məntəqəsində ilk görüşdüyümüz seçici yaşlı sakin Sabir Məmmədov oldu. Yaşı 80-ə ötsə də özünü gümrah hiss edir. O, öz seçki hüququnu yaxşı başa düşür, səsinin minlərin, milyonların səsinə qatmaq üçün məntəqəyə gəlmişdir. Sabir kişi əlinə büləten alaraq deyir:

- Mən sovet dövründə də, müstəqillik illərində də çox seçkilərdə iştirak etmişəm. O vaxtkı seçkilərlə indiki seçkilər arasında fərq çoxdur. Əvvəla, deputatlığa namizdələrin sayı xeyli çoxdur. İkincisi də, hamı üçün eyni şərait yaradılıb. Biz istədiyimiz namizədə, daha doğrusu, layiq olan namizədə səs veririk. Baxıb görürəm ki, seçkiyə gələnlərin əhvali yüksəkdir. Nə qar, nə də soyuq onları qorxudur. Bəlik ki, sabahkı uğurlarımız parlamentdə qəbul olunmuş



Qəhrəman Əliyev, Səfər Səttarov, Əlipənah Bayramov, Şakir Novruzov, Vaqif Ağayev, Nizam Muradov, Əfəlatun Məmmədov, Fikrət Xanmədov, Bəhlul Məmmədov, Zeynal Aslanov və digər seçicilər de-

qərarlardan, deputatların münasibətindən çox asılıdır.

Fəal seçicilərdən Tofiq Bədəlov, Əzi-zağa Şəhpələngov, Aleksandra Şmelyova,

təsəüfflər içində qovrulmuşdur. Lakin, Məhəmməd Hadi kimi neçə-neçə azərbaycanlı ideyaları ilə alışıb-yanan, ömrünü gah Vətəndə gizli, gah mühacirətlərdə aşkar başa vurmuş babalarımıza qürurla cavab verə bilən ki, "Var millətimizin xətti, imzalar içində". Bəli, bu imza dünya millətlərinin imzaları içərisinə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur və həmin imzalar Ali Baş Komandanımız, Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Xalqımız indi dünya xalqları, dövlətləri arasında söz sahibinə çevrilib.

Gənc nəslin vətənpərvərlik duyğularını

Hüseynbaba Mirzəyev, Salam Qənbərov, Seymur Təhməzov, Minaxanım Kazımova, Şairə Abdullayeva sevinclə qutuya yaxınlaşır, seçici hüquqlarından yararlanırlar.

Məntəqə seçki komissiyasının sədri Akif İmana yaxınlaşır. O deyir:

- Məntəqədə 1108 seçicinin adı siyahıda qeyd olunmuşdur. 11 kabinə seçicilərin ixtiyarındadır. Veb-kamera seçkinin gedişatını müşahidə edir. Exit-pol da öz işindədir. Müxtəlif partiyalardan, təşkilatlardan seçki marafonunda iştirak edirlər. Təbliğat və təşviqat dövründə namizədlərə heç bir fərq qoyulmadan bərabər şərait yaradılıb. Seçicilər səsvermə zamanı heç bir çətinliklə, qanun pozuntusu ilə üzəlmirlər. Tərəfimizdən rahat seçki şəraiti və şəffaf seçki mühiti yaradılıb. 20-dən çox müşahidəçi prosesi izləyir.

Seçki prosesini müşahidə edərkən bir daha əmin olduq ki, leriçilər yenə də sözlərini deyəcək, parlamentin yenilənməsində fəal iştirak edəcəklər.

## Piran seçkidə

Piran kəndi Lerik rayonunun abad,



əhalinin məşğulluğu üçün yaxşı şəraiti olan kəndlərdən biridir. Kənddə əhalinin bir qismi burada yerləşən sənaye müəssisələrində çalışır, istehsalata məşğul olur. Prezident İlham Əliyevin rayonumuza diqqət və qayğısı Piran ərazisində də hiss olunur. Burada tikinti-quruculuq işləri geniş vüsət alır, yollar abadlaşır, əhalinin maddi rifahı yüksəlir.

Piranlılar növbədənəkənər parlament seçkilərini böyük ruh yüksəkliyi ilə qarşıladılar. Onla böyük havasla 74 saylı seçki məntəqəsində səsvermə hüquqlarını reallaşdırdılar. Bu, məntəqə seçki komissiyasının sədri Əfqan Həcətovu sevindirirdi. Burada 625 nəfər seçicinin yetmiş faizi səsvermədə iştirak etmişdir. Seçicilərin sərəncamına 8 kabinə, veb-kamera, telefon və digər elektron qurğular verilmişdir. Daşınan qutulardan istifadə olunurdu. 18 nəfər yerli müşahidəçiden başqa, ATƏT-in və MDB-nin müşahidəçiləri seçkinin gedişini izləyirdilər. Onlar heç bir qanun pozuntusuna, seçkiyə kənar müdaxiləyə rast gəlmədilər, seçicilərin fəallığı sevincdirici idi.

Məntəqədə səs verən müəllim Zaur Tağıyev dedi:

- Parlament seçkiləri əvvəlkiçilərdən daha maraqlı keçir, daha cəlbədidir. Cəmaətim səsvermədə siyasi fəallıq göstərməsi həyatın inkişafının, geniş maariflə-

dirmə işlərinin gətirdikcə təkmilləşən ictimai nəzarət mexanizminin göstəricisidir. Biz səsimizi layiqli namizədə verdik. Milli Məclisin yeni tərkibdə fəaliyyət göstərəcəyinə inanırıq. Xalqımız üçün, dövlətimiz üçün xeyirli olsun!

## Şingədulanda hamı fəal idi

Lerikin ən qədim, abad və ziyalıları ilə məşhur olan Şingədulanda kəndinin sakinləri dövlətin ictimai-siyasi tədbirlərində həmişə öndə gediblər. Onlar sovet dönəmində buradan Ali Sovetə deputat seçilən Bəhlul Bayramovu yaxşı xatırlayırlar. Onlar parlament seçkilərində siyasi fəallıq, vətəndaş nümunəsi göstərdilər, hamılıqla səsvermədə iştirak etdilər.

20 saylı seçki məntəqəsinin sədri İsa İsmayilovla telefon əlaqəsi saxladıq. O, böyük fərəh hissi ilə dedi:

- Kəndimizdə əvvəlki illərdə olduğuna nisbətən quruculuq işlərinə diqqət və qayğı artıb. Yol çəkilib, mavi qaz da olacaq. Kəndlinin torpağa, zəhmətə bağlılığı üçün şərait yaradılıb. Gənclər təhsildə fərqlənir, vətənin müdafiəsində fəallıq göstərirlər. Bir sözlə, sabaha inamımız artıb, dövlətimizin gücünə-qüdrətinə inanırıq. Onu da yaxşı bilirik ki, Azərbaycan Respublikasının dünya dövlətləri sırasında daha da güclənməsi üçün mükəmməl işlənmiş qərarların qəbul edilməsi parlamentin gələcək fəaliyyətində mühüm əhəmiyyətə malikdir. Biz də Prezidentin qərarını bəyənilirik. Seçkilərin rəvan keçməsi, azad, şəffaf, demokratik olması üçün hamımız maraqlıyıq...

İsa müəllim dedi ki, məntəqəmizdə bir veb-kamera quraşdırıb. Daşınan qutular var, kabinələr sahmanlıdır. Hər kəs bəyəndiyi namizədə səs verir, heç bir kənar müdaxilə, qanuna zidd hərəkət hiss etmir.

Öyrəndik ki, aktiv seçicilərdən Səbiyyə Zülfiyeva, Gülağa Əbdülov, Sərdar Əsgərov, Rəna Kerimova, Xidir Təhməzov, Ar-

zuman Şükürova birincilər sırasında səsvermədə iştirak etmişlər.

## Nuravud layiqli namizədə səs verdi

Dağlar qoynunda yerləşən Lerik rayonundakı 108 məntəqənin biri də Nuravud kəndində yerləşir. Seçki məntəqəsinin sədri Elçin Mirzəyevlə söhbət zamanı bildirdi ki, seçki prosesinə hazırlı işləri tam qanunauyğun şəkildə həyata keçirilmişdir. Buna görə də seçkidə səsvermə zamanı hər hansı bir problemə üzəlməmiş. Seçki günü aramsız yağın qarnı heç bir çətinliyi olmayıb.

Nuravud kənd sakinini, təqaüdü müəllim Saroğlan Mirzəyev dedi: "Seçki məntəqəsinə gələnlər səslərini dövlətin siyasətinə uyğun olaraq tərəqqiyə, inkişafa yönələn qanunlar qəbul edilməsində fəallıq göstərən, ictimaiyyətdə hörmət və nüfuz olan savadı, bacarıqlı olan şəxslərə verir. Biz də belə edəcəyik, layiqli namizədə səs verməklə, parlamentdə daha mükəmməl qərarların qəbul edilməsinə nail olacağıq".

Müstəba Rzayev dedi: "Mən hamımız üçün önəmli olan qanunların qəbul edilməsində ölkəmizin, o cümlədən, rayonumuzun inkişafı ilə bağlı mühüm əhəmiyyət daşıyan məsələlərin həllində fəal ola biləcək



şəxsə səs verdim. Məncə düz secim etdim".

Seçkini izləyən müşahidəçilər, bu mühüm kampaniyanın gedişindən razı qaldılar.

## Veri

Azərbaycanın tarixi məskənlərindən biri olan Veri kəndində qarlı qış şəhəri sakinlərinin gediş-gəlişi ilə yadda qaldı. Hamı bildirdi ki, fevralın 9-cu növbədənəkənər parlament seçkilərinə səsvermə günüdür. Onlar 88 saylı seçki məntəqəsinə tələsir, öz konstitusion borclarını yerinə yetirməyə can atırdılar.

Seçki fəallığı ilə müşayiət olunan prosədə seçicilərin 52 faizi parlament seçki-



lərində iştirak etmiş, azad, şəffaf, demokratik seçki təmin olunmuşdur. Müşahidəçilər seçkinin gedişindən razı qalmış, heç bir qanundanəkənər hərəkətə yol verilməmiş-

bacıdır. Məqsədi ali təhsil almaqla xalqa xidmət etməkdir. O, şəffaf və demokratik səsverməni dəyərləndirir, xalqın rifahını, sosial problemlərini öz problemi hesab



dir. Məntəqə üzvlərinin fəaliyyətindən, sakinlərin fəallığından razı məntəqəsinin sədri Faal Zeynalov razı qaldığını bildirmişdir.

Məntəqədə səs verən Rəşad Zeynalov demişdir: "Səxsən mən rayonumuza sevensən, onun gələcək inkişafı ilə daim maraqlanan, problemlərini həll etməyə hazır olan namizədə səs verdim.

## Vov

Rayon mərkəzin xeyli uzaqda yerləşən 76 saylı Vov seçki məntəqəsində Vənədi,

edən, xalqı sevən namizədə səs verdiyindən məmnunluq duyduğunu bildirir.

**P.S. Yekun olaraq deyək ki, Azərbaycan xalqının həyatında mühüm rolə malik olan parlament seçkiləri yüksək siyasi fəallıq şəraitində, azad, şəffaf və demokratik şəkildə başa çatmışdır.**

Seçkilərdə üç Exit-pol təşkilatı-Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası (4 məntəqədə), "Rəy" Monitorluq Mərkəzi (9 məntəqədə), "İnsan Hüquqlar XXI" Azərbaycan Fondu (11 məntəqədə) iştirak etmişdir.

# Hər bir gənc vətənpərvər olmalıdır

Bu gün övladlarımızın vətənpərvərlik ruhunda böyüməsindən danışıq. Ulu Öndər Heydər Əliyevin, Şah İsmayıl Xətainin, Babək Xürramin Mübariz İbrahimovun, Ziya Bünyadovun, Lüseyn Cavidin, Üzeyir Hacıbəylinin, Lütfiyətin və neçə-neçə belə milli dəyərlərimizin Vətən amalı, azərbaycançılıq ideologiyası, Vətən təəssübkeşliyi, milli layəqəti, milli ideoloji prinsipləri mütləq şəkildə, gənc nəslimizə örnək əşılmalıdır.

Bir vaxtlar Məhəmməd Hadi "Yox milətimin imzası, imzalar içində" söyləyərk,

formalaşdırarkən dahi şəxsiyyət, yenilməz sərkərdə, Azərbaycan xalqının qəhrəmanı oğlu Şah İsmayıl Xətainin azərbaycançılıq ideyaları, onun tarixi şəxsiyyət kimi Vətən sevgisinə toxunmaya bilərik. Məhz Şah İsmayıl Xətai öcdadlarımızın əslər boyu başladığı milli dövlətçilik yürüşünü Təbrizə daxil olarkən başa çatdırmış və ilk Azərbaycan dövlətini - ilk mərkəzləşmiş dövlət-Səfəvilər dövlətini yaratmış, özüni isə Azərbaycanın hökmdarı elan etmişdir. Əlbəttə ki, bu fəaliyyət cəsəret, sücaət tələb edirdi və çoxlu qurbanlar bahasına başa gəlmişdir.

Xətainin ideologiyası sayəsində Azərbaycan dilini fars və ərəb dillərinin təsirindən qurtara bilmişdir. O, milli Azərbaycan dilində yazan nəsr və nəzm ustadlarına etimad göstərmişdir. İncəsənətimizə və mədəniyyətimizə, bütövlükdə elmimizin inkişafına himayədarlıq etmişdir. Xətai bir şair, bir sərkərdə, bir dövlət xadimi, böyük bir azərbaycanlı kimi gənclərimiz tərəfindən öyrənilməlidir.

Azərbaycan övladlarının vətənpərvərlik təربiyəsində mühüm rol oynaya biləcək ədəbiyyat ustadlarımız Hüseyn Cavid, Almas İldırım, Mikayıl Müşfiq, Əhməd Ca-

vad, Xəlil Rza Ulu Türk, Seyid Məhəmməd Hüseyn Şəhriyar və bir neçə belə şair və yazıçılarımız azərbaycançılıq ruhu və amalı övladlarımızı aşılmalıdır.

Vətənimiz - sərhədlərimizdən, doğma evimizdən, kəndimizdən, şəhərimizdən başlanır.

Vətənimiz - analarımızın laylalarından, evimizin havasından, xalqımızın müğamətindən başlanır.

Vətənpərvərlik - hər şeydən əvvəl, Vətəni sevmək, elinə-obasına bağlanmaqdır. Vətənin mənafeyinə görə lazım gələndə canından keçməkdir.

Vətənpərvərlik - bir ülvə hissidir ki, başqa sevgilərlə müqayisə edilməz. Bəli, Vətən torpağı üzərində gəzdiyimiz, sərvətinə sahib olduğumuz, gözəlliyini vəsf etdiyimiz bir ərazi deyil, Vətən mə-nəm, sən-sən, bizik, sizsiniz.

Vətənimizin düənənini öyrənib sabahına sahib olmalıdır.

Fikirlərimi Ulu Öndər Heydər Əliyevin Vətən haqqında bir fikri ilə bitirirəm. O, gənclərə xitab edərək deyib: "Siz də Azərbaycan xalqına xidmət edərək, vətənpərvərlik hissi ilə yaşayaraq özünüz qəhrəman, cəsür, qüdrətli bir insan kimi formalaşdırmağınız və qarşınız gələcək bütün çətinliklərə hazır olmanızdır".

Camal Zülfiyev, V.İbrahimov adına Lerik şəhər inteqrasiya təlimi internat tipli gimnaziyasının müəllimi





## Qəhrəman Əliyev - 75

### Hörmətli Qəhrəman müəllim!

Sizi - tanınmış şair və publisisti 75 illik yubileyiniz münasibətilə təbrik edirik.

Siz 1945-ci il fevralın 2-də Lerik kəndində (indiki şəhər) anadan olmusunuz. Burada orta təhsil almış, 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil-ədəbiyyat fakültəsini bitirmisiniz. Üç il müəllim işlədikdən sonra "Bolluq uğrunda" (indiki "Lerik") qəzetinin redaksiyasında jurnalistlik fəaliyyətinə başlamış, rayon qəzetində şöbə müdiri, redaktor müavini işləmiş. Ali Partiya Məktəbini bitirmiş, partiya işində irəliləmiş. Üç il rayon komada şöbə müdiri vəzifəsində işləmiş, beş il rayonun ikinci katibi, beş il Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləmiş, iki il rayon Mədəniyyət Şöbəsinə, yeddi il rayon Təhsil Şöbəsinə rəhbərlik etmişdir. Bütün vəzifələrdə çalışdığınız müddətdə xalqa və dövlətə sədəqət nümunəsi göstərmiş, rayonun sosial-iqtisadi yüksəlişinə çalışmış, milli-mənəvi tərbiyəyə diqqət yetirmiş, bədii və publisistik yaradıcılıqla məşğul olmusunuz.

Ədəbiyyat ələminə rayon qəzetində işlədiyiniz dövrdə hekayələrlə gəlmisiniz. Sonrakı illərdə daha çox poeziya, nəsr, publisistika sahəsində yaradıcı fəaliyyət göstərmisiniz.

Müxtəlif janra malik əsərləriniz "Lerik", "Yeni təkəkkür", "Kredo", "Qarabağa aparılan yol", "Bizim era" qəzetlərində, "Maşəl", "Söz", "Pərvanə", "Qoşa ulduz", "Mars" jurnallarında çap olunmuş, respublika və rayon mətbuatında sizin şeirləri, rübailəri, bayatıları və qəzəlləri oxuculara təqdim olunmuşdur. Qəhrəman müəllim, sizin 2005-2019-cu illərdə "Könlüm vurulub... Lerikdə", "Ötən əsrəndən so-raqlar", "Gəlmiş, gedimli dünya", "Gəl dağılarla görüşək", "Ürəyimin dünya dərdi", "Gəl dərdləşək, a dünya", "Özüməndən özü-mə hədiyyəm" kitablarınızın işıq üzünə çıxması, "Lerik" qəzetinin baş redaktoru, Azərbaycanın Əməkdar jurnalisti, yazıçı-publisist İdris Şükürli

### Təbrik edirik!



yaradıcılığınızda rübai janrına daha çox üstünlük verirsiniz. Yığcam və lakonik, düşündürücü və fəlsəfi-əxlaqi mahiyyətə malik rübailəriniz başlıca mahiyyət daşıyır, oxucuda pak hisslər oyadır, onu xeyirxah əməllərə, aydın səbahlara səsləyir. Sizin qələmə aldığınız əsərlərdə ürək çırpıntılarının hiss olunur.

Sizə uzun ömür, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayaraq deyirik: - 75 yaşınız mübarək!

**"Lerik" qəzetinin baş redaktoru, Azərbaycanın Əməkdar jurnalisti, yazıçı-publisist İdris Şükürli**

## Disk buraxılmışdır

İstedadlı şair, oxunaqlı kitablar müəllifi **Qəhrəman Əliyevin** 75 illik yubileyinə həsr olunmuş audio disk buraxılmışdır. Diskdə Q.Əliyevin şeirlərinə və qəzəllərinə oxunmuş mahnılar və muğamlar ifa olunmuş, onun şeir, rübai və qəzəllərini məşhur qiraət ustası, Azərbaycan Respublikasının Əməkdar artisti Ağalar Bayramov səsləndirmişdir. Diskin səs rejisoru və musiqi tərtibatçısı Əbülfəz Sadiq Xandır. Bu disk üç saat müddətində şair Qəhrəman Əliyevin rübailərini, bayatılarını, şeir və qəzəllərini həm onun, həm də

Ağalar Bayramovun ifasında dinləyiciyə çatdırır, onlar muğamlara, mahnılara və təsniflərə qulaq asır, sanki keçmişə, bu günə və gələcəyə səyahət edir, özləri üçün bir nəticə çıxarı, səbəhlərə ümid, inam fərəh hissi ilə addımlayırlar.

Şair Qəhrəman Əliyevin sözlərinə bəstələnmiş "Odlar yurdum, can Azərbay-can", "Novruz gələndə", "Niyyə məni səvməyirsən", "Ömrümə yar istərəm, yarı vəfadar istərəm" mahnılarını müğenni Səyyad Əlizadə, muğam və təsnifləri isə muğam müsabiqəsinin qalibləri Aysən Məhdiyeva və Elgiz Əliyev ifa etmişlər.

Disk qısa müddət ərzində xeyli dinləyici tərəfindən dinlənilmişdir.

### O məhzun baxışlar

Dünyaya aşıqə,  
Mikayıl Müşfiqə  
Bur yarpaq  
Söz qataq.

O məhzun baxışlar...  
od tubub alışar  
bax, nələr danışar.

O siri baxışlar...  
qəm dolu  
heyret yolu  
qeyret qolu  
hünər dolu.

İttham edən  
o baxışlarda  
dondur  
necə arzu  
necə dilək  
necə qyidin  
ona, fələk.

Mikayıl Müşfiq  
o mähriban işıq  
aləmə yaraşığı  
nə düşündürdü  
görsən  
cəllad tətiyi  
çəkəndə  
ölümə qənşər gələndə?

Yer niyə uçmadı  
ildırım çaxmadı,  
lərzəyə gəlmədi yer  
titrəmədi nəhr?  
Göy qülləsi  
niyə göz yaş tökmədi?

Bəs niyə  
xainin əlləri  
qırılıb  
yerə tökülmədi-  
şair güllələndi.

Göz yaş  
quruyub,  
torpaq  
neşini qoruyub  
Şeiri vətənleşən  
arzusuna bütövləşən  
zəkalarına nur  
qəlbərə işıq səpər  
dünyaya yaraşığı  
Mikayıl Müşfiq!

İdris Şükürli



Şairi güllələdilər  
niyə bilmədilər  
ruhu köçdü  
qəlbimizə  
Sıra yeri  
boş qalmadı  
düşməndən  
bac almadı.


Axi, nadan  
nə biləydi,  
qəlbə səbrimizdə  
sıması gözümdə  
sözü sözümdə...

Göz yaş  
çoxdan quruyub  
torpaq səni  
qoruyub,  
şeiri bütövləşən,  
qəlbə vətənleşən,  
nakam şair,  
sən dünyada  
gün görmədin,  
azıldın  
geri dönmədin.

Şair!  
Azərbaycan oğlusan,  
Törpədən  
neşini qoruyub  
Şeiri vətənleşən  
arzusuna bütövləşən  
zəkalarına nur  
qəlbərə işıq səpər  
dünyaya yaraşığı  
Mikayıl Müşfiq!

İdris Şükürli

Əkrəm Xürrəmi



**Od-alov bürüyüb inan hər yanın**  
Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyub Ərdəğana ünvanlanmış.

Haqqın-ədalətin keçiyindənsən,  
Yavaş-yavaş gedir ömür karvanın.  
Quranın, İslamın beşiyindənsən,  
Od-alov bürüyüb inan hər yanın.

Gecələr, gündüzlər yuxun qeyb olur,  
Baqsızlar əlindən günlərin solur.  
Haqsız qanlar ilə kasalar dolur,  
Od-alov bürüyüb inan hər yanın.

İslam ölkələri insanlarının,  
Silsirsən qan axan göz yaşları.  
Dedin dayandığın savaşılarını,  
Od-alov bürüyüb inan hər yanın.

Elindən, obandan didərgin olan,  
Göz yaşları ilə sizə pənahdır.  
Yaralı olana verirsən aman,  
Od-alov bürüyüb inan hər yanın

Əməlin, vicdanın ucaldır səni,  
Bəzi liderlərsə səvmədi səni.  
Müsləman dünyası çoxu sevər səni,  
Od-alov bürüyüb inan hər yanın.

Haqq səvənləri türk daim sevir,  
Canından keçərək ölməyə gedir.  
Ərdəğan hamının ürəyindədir,  
Od-alov bürüyüb inan hər yanın.

Türkün qolu sınımaz, belə bükülməz,  
Sırını heç zaman ölməyə deməz.  
Qaldığı zirvədə aşığı enməz,  
Əbədi yaşar qəlbədə cahanın.

Boran, tufan, ölüm qorxutmur səni,  
Qəlbən, dilin deyir Quran dənəni.  
Əkrəmə çox valeh etmişəm məni,  
Od-alov bürüyüb inan hər yanın.

## Quduz canavar əhvalatı

Dağların ovçunda qərar düşmüş Daşkəsəndə ezamiyyətdə idik. Xoşbəlaq yaylaqlarında, Aşıq Ələsgərin keçdiyi yerləri, obaları, oymaqları seyr edirdik. Ciyerimizə sərin çəkirdik. Şəmkirli dostum Aydın, kürəkəni Zabit, "Azərbaycan" qəzetinin xüsusi müxbiri dostum Gülməmməd Məmmədov və digərləri ilə siffre arxasında əyləşmişdik. Hər-nin marağı bir hadisə haqqında danışdırdı. Növbə mənə çatanda dedim:

- Lerikin Mulalan kəndində Yağneli adlı bir kişi olub, quduz canavar ona hücum edib və onu yaramamaq istəyib. Lakin Yağneli də özünü itirməyib, cəld tullanıb canavarın belinə qalxıb, onun qulaqlarından iki kili tutaraq dişləməsinə imkan verməyib.

Mən danışıqdan inanmaq istəmədim. Ela bildilər ki, özüməndən yadururam.

Gülməmməd üzümə təəccüblə baxaraq dedi:

- Belkə canavar yox, ayı olub?  
- Yox, yox, sən nə danışırsan. Mən olan əhvalatı danışiram. Ayı yox, canavar olub, əsl canavar.

Hiss etdim ki, həmsöhbətlərim Yağnelinin yirtici canavarının üzünə tullanıb onun qulaqlarından iki kili tutmasına inanmadılar. Nə isə...

Bir dəfə Gülməmməd Lerikə gəlmişdi. Onu o vaxt Aqrəpromun sədri işləyən Həsənəyə Muxtarovun yanına apardım. Sallamaşdıq, bir stəkan çay içdik.

Həsənəyə deyib, xahiş edirəm Yağneli Məmmədovun başına gələn canavar əhvalatını bizə danışasınız. Axi o, canavarı sizin atanız Museyib kişi güllə ilə vurub öldürmüşdü.

Həsənəyə kişi sanki uzaq illərə boylana-raq, pəncərədən çöle baxdı və dedi:

- He, oğul, belə bir hadisə baş vermişdir. Quduz canavarı atam Museyib kişi vurub öldürmüş, camaatın canı qurtarmışdı.

Mən Yağneli Məmmədovdan xahiş etdim ki, bu barədə öz qeydlərini yazıb mənə versin. Onun qeydləri əsasında bu yazını 1992-ci ildə qələmə almışam. Maraqlı olduğuna görə onu yenidən oxuculara təqdim edirəm.

1948-ci ilin may ayının sonları idi. Mulalan kəndinə hay düşdü: sürüyə canavar düşüb. Özü də canavar quduzdur. Əşitmişdir ki, bir neçə kənddə quduz canavar adamlara hücum edib, ölənlər olub. Adamlar qorxudan çölə də çıxmırdılar. Quduz canavar xofu onları basmışdı.

Yağneli kəndin aşağısından gələn heç nədən xəbəri yoxdu. Birdən Alaşar çayının sahilindən bərk səs-küy eşitdi. Müşahidə edib gördü ki, 100-150 metr aralıda yekə bir qaraltı hərəket edir. Kimsə uzaqdan qışqıra-raq dedi ki, haydı, canavarın qarşısını alın. Yağneli evdən çıxanda arxasınca baxıb bir neçə it gəlmişdi. İtlər hürə-hürə canavarın üzünə cumdular. Lakin sən demə, quduz canavara it dəyməzmiş. İtlər canavara çatıb süstləşdilər, kenara çəkildilər. Canavar da qarşısında heç bir maneə görməyib qaya yuxarı getməyə başladı. O, kəsə yolla düşüb canavarın qarşısını kəsdi. Canavar Yağnelinin alından yarılandı, qabaq pəncələri ilə onun hər iki qolunu sıxmağa başladı. O, kəsə yolla düşüb canavarın qarşısını kəsdi. Canavar Yağnelini alından yarıladı, qabaq pəncələri ilə onun



hər iki qolunu sıxmağa başladı. Güc-bela ilə canavarın əlindən qurtardı, boğazından möhkəm yapışdıb onu yerə yıxdı. Sonra canavar yenidən durub çay yuxarı getməyə başladı. Yağneli yirticinin əl çəkməyib ağacla döyməyə başladı. Tərslikdən ağac da qırılıb yerə düşdü. Canavar ikinci dəfə Yağnelinin üstünə cumanda o, sol əlini irəli verdi ki, müdafiə olunsun. Vəhşi onun iki barmağını dişlədi. Yağneli canavarın qulaqlarından tutub çirpdi yerə, boğazını bərk-bərk sıxdı ki, canı çıxsın.

Qorxurdu ki, vəhşi onu ciddi yaralaya bilər. Bu yandan da alından axan qan gözü-nə töküldü. Bu zaman əllərdən dəyənək olan iki nəfər köməyə yetdi. Onlar dedilər:

- Canavarı burax, ayağa qalx.  
- Canavarın başını buraxsam mənə dişlə-yə bilər. Mən tutmuşam, siz vurun.  
- Canavarı xeyli döydülər. Tərpənmədiyini görüb, Yağneli vəhşini buraxdı. Doğrudan da kəndlərdə hamının yuxusuna haram qatan canavar ölmüşdü. Caşnavarın boynuna məf-əsl canavar.

Hiss etdim ki, həmsöhbətlərim Yağnelinin yirtici canavarının üzünə tullanıb onun qulaqlarından iki kili tutmasına inanmadılar. Nə isə...

Bir dəfə Gülməmməd Lerikə gəlmişdi. Onu o vaxt Aqrəpromun sədri işləyən Həsənəyə Muxtarovun yanına apardım. Sallamaşdıq, bir stəkan çay içdik.

Həsənəyə deyib, xahiş edirəm Yağneli Məmmədovun başına gələn canavar əhvalatını bizə danışasınız. Axi o, canavarı sizin atanız Museyib kişi güllə ilə vurub öldürmüşdü.

Həsənəyə kişi sanki uzaq illərə boylana-raq, pəncərədən çöle baxdı və dedi:

- He, oğul, belə bir hadisə baş vermişdir. Quduz canavarı atam Museyib kişi vurub öldürmüş, camaatın canı qurtarmışdı.

Mən Yağneli Məmmədovdan xahiş etdim ki, bu barədə öz qeydlərini yazıb mənə versin. Onun qeydləri əsasında bu yazını 1992-ci ildə qələmə almışam. Maraqlı olduğuna görə onu yenidən oxuculara təqdim edirəm.

1948-ci ilin may ayının sonları idi. Mulalan kəndinə hay düşdü: sürüyə canavar düşüb. Özü də canavar quduzdur. Əşitmişdir ki, bir neçə kənddə quduz canavar adamlara hücum edib, ölənlər olub. Adamlar qorxudan çölə də çıxmırdılar. Quduz canavar xofu onları basmışdı.

Yağneli kəndin aşağısından gələn heç nədən xəbəri yoxdu. Birdən Alaşar çayının sahilindən bərk səs-küy eşitdi. Müşahidə edib gördü ki, 100-150 metr aralıda yekə bir qaraltı hərəket edir. Kimsə uzaqdan qışqıra-raq dedi ki, haydı, canavarın qarşısını alın. Yağneli evdən çıxanda arxasınca baxıb bir neçə it gəlmişdi. İtlər hürə-hürə canavarın üzünə cumdular. Lakin sən demə, quduz canavara it dəyməzmiş. İtlər canavara çatıb süstləşdilər, kenara çəkildilər. Canavar da qarşısında heç bir maneə görməyib qaya yuxarı getməyə başladı. O, kəsə yolla düşüb canavarın qarşısını kəsdi. Canavar Yağnelinin alından yarılandı, qabaq pəncələri ilə onun hər iki qolunu sıxmağa başladı. O, kəsə yolla düşüb canavarın qarşısını kəsdi. Canavar Yağnelini alından yarıladı, qabaq pəncələri ilə onun

Yağneli onları agah etdi:

- Bu gün xəstəxanadan qaçmalıyıq. Yoxsa bizə dərman verib öldürürlər.

- Yaşca qoca olan kişi dedi:  
- Mən dünyanın hər üzünü görmüşəm, siz cavanlıq, qaçqın başınızı qurtarın.

Nisbətən ağır olan xəstə zarıladı:  
- Mən səhər öləm.

Gecədən xeyli keçmiş Yağneli ilə Qasım xəstəxanadan qaçdılar. Sübhəyi eve gəlib paltarlarını dəyişdilər. Evdə Yağneli çörək verdilər. Ocaq üstə nəzir qoymayı tapşır-dılar. Qasımla Yağneli Gürdəsar bəzində bəzi-birini gözəlməyi vəd etmişdilər. Lakin Qası- m gəlmədi. Yağneli ziyarət etdikdən sonra eve qayıtdı. Eve əlindən düşüb dedi ki, ardınca milis gəlib. Bunu eşitək Yağneli qaçdı me-şəyə və orada doqquz gün qaldı. Atası Xu-bəlini milis gündə çağırdı ki, oğlunu ver.

Atası onu məşədə atxarıb tapdı:  
- Oğul, mənəndən əl çəkməyəcəklər, get Lerikə, dalınca adam göbl.

Əmisə Heydərlə Yağneli milis şöbəsinə gəldilər. O, Yağnelini sual-cavab etdi. Əmisə reisə dedi:

- Yağneli xəstəlik hiss olunmur. Onu xəstəxanaya aparsalar öldürürlər.

Yağnelinin sağ əlində yara sağalmamışdı.

Reis dedi:  
- Uşağı apar xəstəxanaya.

Heydər dedi:  
- Onda mənə bir qəbz ver ki, uşağı sağ-salamat sənə verdim.

Get, xəstəxanada Yusubovdan qaydın. Yağnelinin başında bir tük eskik olsa, mən cavab verərəm.

Yağnelini xəstəxanaya təhvil verdilər. Yağneli çarpayısını xəstələrin öldüyü otaqda yox, koridorda qoyub yatdı. Səhər onu balaca bir otağa saldılar. Yağneli hey fikirliydirdi ki, onu nə təhər öldürürlər. O düşünürək otağa səkkiz nəfər daxil oldu. Dedilər ki, uzan sənə iyne vuraq.

Yağnelinin canına üçütmə düşdü. Əlində iyne tutmuş Zoya adlı tibb işçisinə bir şilə çəkdi. İyne əlindən düşüb sındı. Yağneli ki-min harası gəldi vurmağa başladı. Hamı palatadan qaçıb çölə çıxdı. Qayıdıb palataya çaftısını vurdur. Gəlib qapını açmaq istədilər. Yağneli açmadı. Pəncərələrini döyəndə bildi ki, dayısı oğlu Böyükəğa Abbasovdu.

Yağneli, nə etmişim?  
- Gəl içəri deyərəm. Mənə iyne vurmaq istədilər, mən də, qoymadım.

- Heç kəsi otağa buraxma, indiyə qayıdram.

Böyükəğa ilə həkim Yusubov içəri girdilər. Həkim soruşdu:

- Yağneli, onlar sənə nə dedilər ki, sən onları vurdun?

- Həkimlər mənə iyne vurmaq istədilər, qoymadım - deyib yerdəki simə şipəsini göstərdi.

Həkim sınımsız şüşələri götürdü. Sonradan məlum oldu ki, bu, həqiqətən ölüm iyne-si imiş.

Yağneli sağıldı. Yeddi oğul, beş qız bö-yütdü. Aqrənom kimi uzun illər fəaliyyət gös-tərdi. Ötən il İran İslam Respublikasına səfər edib məşədi oldu. İrandan qayıtdıqdan sonra tutduğu vəzifəsinin itisarı edildiyini gördü. Doqquz ay işsiz qaldı. Və keçən il dünyasını dəyişdi.

Mərhum Yağneli Məmmədovun başına gələn quduz canavar əhvalatı belə oldu.

İdris Şükürli

**Redaktor**  
**İdris ŞUKÜRLÜ**

Təsisçilər:  
Lerik Rayon İcra Hakimiyyəti və "Lerik" qəzetinin redaksiyası  
H/A: #AZ05A11B33080019447400220174  
VOEN: 6300050071

Lisenziya № V 280  
İndeks 96935  
Hər kəs öz imzasına cavabdehdir.  
Əlyazmalar geri qaytarılır

Redaksiyanın ünvanı:  
Lerik şəhəri,  
Nizami küçəsi  
Tel: (070) 520-73-81

Qəzet "Son Dakika" MMS mətbəəsində hazır diapozitivlərdən çap olunmuşdur.  
Tiraj: 450  
Sifariş: 59

